



İş ilə əlaqədar tez-tez xaricdə olur. Deyir ki, milli geyimlərimiz xarici ölkələrdə böyük maraq doğurur. Qədim Şərək ölkəsi kimi onlara sırlı, maraqlı görünür. Təklif edir ki, qədim geyimlərimizdən ölkəmizin təbliğatı üçün istifadə edilsin. Müsahibimiz PR, marketinq sahəsi üzrə mütəxəssis, Azərbaycan milli qadınının siması kimi müxtəlif tədbirlərdə iştirak edən Nigar Məmmədovadır.

- Bu yaxınlarda "FR Collection" kolleksiyalarının Xalça Muzeyinə təqdim etdiyi, 200-ə qədər yaşı olan qədim milli geyimlərimizə fotolar çəkdirmisiniz. Necə oldu fotomodel kimi sifariş alındınız?

- "FR Collection"un təsisçiləri kəndbəkənd, şəhərbəşəhər gəzərk qədimdə istifadə olunan geyimləri, həmçinin zinət əşyalarının eş nüsxələrini toplayırlar. Kolleksiyanın bir hissəsi Xalça Muzeyində sergilənilər. Mütəmadi olaraq Azərbaycanla bağlı fotolar çəkən Etibar Cəfərovun dəvəti ilə mən də Xalça Muzeyinə getdim. Məlum oldu ki, mənim üz çizgilişim ötən əşyaların Azərbaycan qadınının obrazına yaxındır. Mənə sözügedən obrazı daha dərinən anlamış ve canlandırmış üçün köhnə filmlərimizə bir daha nəzər saldım. Çünkü zahirən oxşarlığım olsa da, yaşadığımız XXI əsrin dinamikliyi, həyat tərzi onların davranış tərzi və hələmliyini demək olar bizim xasiyyətimizdən



silib. Beləliklə, biz işləməyə başladıq. Qürur hissi keçirirdim ki, Azərbaycanın qədim milli paltarlarını geyinmək mənə qismət oludur. Düşünürəm ki, bu, tarixdir və gördüğüm iş çox əhəmiyyətlidir.

- **Maraqlıdır, o geyimlərdə hansı hissələri keçirdiniz? Çünkü geyimləri vaxtılık kimlərsə geyinib, sonradan tikilən deyil...**

- Biləndə ki vaxtılık kiminse hər gün geyindiyi, amma indi əntiq sayılan geyimlər tarixi canlandıracağım, çox sevindim. Bu layihədə, bu paltarlarda özümü tamamlanmış hiss etdim. Mənə elə geldi ki, əslində belə görünməliyəm. İnanıram ki, hər bir əşya öz sahibinin energetikasını saxlayır. Həmin insanların energetikasını hiss etdim. Köklərimi, sərf bu torpağa aid olduğumu duymaq başqdır...

Özü də həmin paltarların xüsusi qoxusu var. Bu, qədimlik qoxusudur. Hiss edirəm ki, bu geyimlər tarixin bir hissəsidir.

- **Hansı bölgənin geyimlərində fotolar çəkdirdiniz?**

- Bakı, Şamaxı, Qarabağ, Lahic, Gəncə, Şəki bölgələrinə məxsus qadın paltarlarını geyindim.

- **Ən çox hansı bölgənin geyimlərini bəyəndiniz?**

- Bütün bölgələrin paltarları o qədər gözəldir ki, seçim etməkdə çətinlik çəkirmə. Həresinin özünəməxsus özəlliyi var, birində kəmər, digərində hansısa naxış, başqa birində paltarın quruluşu xoşuma geldi. Amma Bakı və Qarabağ geyimləri xüsusi seçiliyidilər.

- **Hansi xüsusiyyətlərinə görə?**

- Həm rənglərinə, həm de zi-nət əşyalarına görə... Zinət əşyaları o qədər qeyri-adi idi ki... Düşündüm ki, niyə bu geyimlərdən indi də istifadə etmirik. Qərrə gedildi ki, modern üslubda, amma üzərində milli elementlər olmaq şərtile gündəlik üçün bir neçə geyim sıfırı verim. İstərdim ki, üzərində milli elementlər olan geyimlər dəbə düşsün. Mənə, buna dəyər.

- **Geyimlərinə uyğun olaraq o vaxtkı qadınlar sizin beyninizdə necə assosiasiya olundu? 200 il əvvəlin qadınlarını necə təsvir ederdiniz? İncəmi, ucaboyum...**

- Bu paltarları geyinənə qədər düşünürdüm ki, bizdən 100-200 il əvvəl yaşayan qadınlar bir qədər dolu, hündür olublar. Amma tam əksinə şahidi oldum. Bu paltarların ölçüsü o qədər kiçikdir ki, indiki qızların əyninə çətinliklə olar. Demək, o vaxt qadınlarımız daha inca imişlər. Xüsusi Qarabağ geyimlərinin ölçüsü daha kiçik idi, buna əsasən deyə bilərem ki, Qarabağ

ni təmsil etmək işlərinizə manecilik töretnir ki?

- Beynəlxalq münasibətləri bitirmişəm, sonradan PR, marketinq sahəsi üzrə təhsil almışam. Sevdiyim iş olduğuna görə heç bir problemim olmur. PR mütəxəssisi kimi işimle əlaqədar tez-tez xaricdə oluram. Xarici ölkələrdə bizim milli geyimlərimiz böyük maraq doğurur. Qədim Şərək ölkəsi kimi onlara sırlı, maraqlı görünür. Düşünürəm ki, qədim geyimlərimizdən ölkəməzin təbliğatı üçün istifadə etmək olar.



"Bu paltarlarda özümü tamamlanmış hiss etdim"

Nigar Məmmədova deyir ki, 150-200 il əvvəl xanımlarımızın geyindiyi paltarların rənginə baxanda pozitiv olmamaq mümkün deyil

Lalə MUSAQIZI

qadınları daha ince olub. Düzdür, geyim qaldıqca yiğilir. Amma nə qədər yiğilsa da, fərqli nəzərəçarpan idi.

Boylarına gelinçə, özüm ortaboyam. Geyimlər bəzən mənə qısa qalırdı. Buna əsasən deyə bilərem ki, mənə, sələflərimizin boyları o qədər də hündür olmayıb.

- **Qədimdə xanımlarımız bijuteriyadan çoxmü istifadə ediblər?**

- Zinət əşyaları çox gözəl idi. Hamısı el işləri idi. Şəbəkə toxunuşma sırgaları çox bəyəndim. Alınlıqlar xüsusi gözəl idi. Geyimlərin üzərindən xanımlarımız taxdıgi kəmərlər də bir başqa idi. Ümumiyyətə, o vaxtkı qadınlar qızıllarına görə seçilmiş. Xan qızları, yuxarı sinfə aid olan xanımlar üzərindən en azı 5 kiloqram qızıl gəzdirmişlər, bütün sinə qızılla örtülməmiş. Bununla həmin qadının hansı təbəqəyə aid olduğu bilinirdi. Xanın, bəyin həyat yoldaşı üzərinə qızıl taxib yol gedən zaman onun cingiltisi gəlmiş və bilirləmiş ki, xanım gəlir.

- **Fotolarınıza baxanda qədimdə xanımlarımızın daha rəngarəng geyimlərə üstünlük verəsi diqqətimi çəkdi. İndi böyük əksəriyyət tünd və əsasən də qara rəngi sevir...**

- Eledir. O vaxt geyimlərə al-əlvən rənglərdən o qədər istifadə olunub ki, indi bu rəngləri üst-üstə geyinməsən, zövqsüz görünəcəyini düşünerəm. Amma o vaxtkı paltarlarda rənglərdən elə gözəl istifadə edilib ki, dolğun kompozisiya yaranıb. Rənglərə baxanda pozitiv olmamaq mümkün deyil, adamın ürəyi açılır.

Mən geyimlər arasında qara rəngli paltar görmədim. Birətək qara ola bilər, amma üzərindəki güllər və digər elementlər qara rəngin öndə olmasına imkan vermir. Bu baxımdan qədim paltarlarımıza rəngərəngliyini sevdim.

- **Üzünüzdə Azərbaycan qadınlarına məxsus cizgilər var. Dəyesən, bundan əvvəl də Azərbaycanın siması kimi müxtəlif tədbirlərdə iştirak etmisiniz...**

- Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa irs günləri"ndə "İcmalar irsi formalasdır: Azərbaycan simaları" fotoserijsində Azərbaycanın siması kimi iştirak etmişəm. Fotoqraf Etibar Cəfərovla Azərbaycanla bağlı bir neçə çəkilişə de qatılmışam. Şəkillərin beziləri ölkəmizi təbliğ etmək məqsədi ilə xarici sərgilərdə nümayiş edilib.

- **Həm də ictimaiyyətlə əlaqələr (PR) üzrə mütəxəssis kimi marketing sahəsində çalışırsınız. Azərbaycanın siması**

Qeyd etmek isteyirəm ki, qısa bir zamanda bu şəkillər xarici media tərəfindən də müsbət qarşılıqlı. Belə ki, "National Geographic Rossiya" öz və sehifəsində layihəmizdən kadrlar yerləşdirdi.

- **Üz cizgiləriniz qədim azərbaycanlı qadının simasını yaratmaq üçün idealdır. Tarixi bir filmə dəvət alsanız, çəkilişsiniz?**

- Böyük məmənnüyyətə. Ümumiyyətə, kino sənətinə çox böyük maraqım var. Düşünürəm ki, Azərbaycanda tarixi filmlərin çəkilməsinə ehtiyac var. Çünkü tariximizi bədii dildə daha yaxşı öyrənə, öyrədə bilərik.

